

## OVÇU PİRİM NAĞILINDA (AT 670) KİŞİ STEREOTİPLƏRİNİN SİMVOLİK TƏCƏSSÜMÜ

### Xülasə

Folklorda bir çox faktların semantikasını dərindən anlamaq üçün onların aid olduğu stereotiplərin öyrənilməsinə böyük ehtiyac vardır. Bütün cəmiyyətlərdə ayrı-ayrı sosial qrupların bir-biri ilə bağlı müxtəlif stereotipləri vardır ki, onlar folklorda birbaşa və yaxud da simvolik şəkildə ifadə olunurlar. Bu mənada qadınların kişilər, kişilərin da qadınlar barədə olan stereotiplərinin öyrənilməsi folklor faktlarının psixosemantik mahiyyətinin araşdırılmasında həlledici əhəmiyyətə malikdir. Məqalədə “Ovçu Pirim” nağılı əsasında kişilərin qadınlar barədə olan stereotip münasibatları və onların simvolik təcəssümü təhlil olunmuşdur. Müəyyən olunmuşdur ki, nağılda Ovçu Pirimin namusla bağlı həssaslığı, ilanlar şahının sir saxlamağa verdiyi dayər, kişi stereotiplərindən qaynaqlanır. Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan sosial-mədəni mühitində qadına sırr vermək kişilikdən məhrum olunma kimi mənalandırılır.

**Açar söz:** Ovçu Pirim, kişi stereotipləri, simvolik təcəssüm, sir saxlamaq, namus

**Giriş.** Müasir folklorşunaslıqda ciddi diqqət yetirilən məqamlardan biri də mətnlərin cəmiyyətin stereotipləri kontekstində öyrənilməsi təcrübəsidir. Cəmiyyətdəki ən müxtəlif stereotiplər bu və ya digər folklor mətnlərində təcəssüm olunur ki, həmin mətnlərin bu kontekstdə araşdırılması onların sosio-semantik və psixosemantik mahiyyətinin öyrənilməsi üçün geniş imkanlar yaradır [1, s.1011; 2, s.332]. Bu mənada Azərbaycan folklorunda geniş rast gəlinən və kişi kollektivinin maraqlarını özündə ehtiva edən “Ovçu Pirim” nağılinin həmin müstəvidə öyrənilməsi folklorda kişi stereotiplərin simvolik təcəssümünün anlaşılması üçün geniş imkanlar yaradır.

AT kataloqundakı 670 nömrəli süjetə uyğun gələn bu nağılda təsvir olunur ki, günlərin bir günü Ovçu Pirim bir-birinə sarmasına qara və ağ ilan görür. Ovçu Pirimin ağ ilana yazıığı gelir və həm də bu vəziyyəti “qeyrəti götürmədi”yi üçün ox atıb qara ilanı vurmaq istəyəndə səhvən ağ ilanı yaralayırlar. Ağ ilan da ilanlar padşahının qızı imiş. Şah qızını yaralayan Ovçu Pirimi yanına çağırır. Yolda Ovçu Pirim onu aparan ilana gördüyü mənzərəni təsvir edir. Onu ilanlar padşahının yanına aparan ilan Ovçu

Pirimə deyir ki, “Pirim qaşa, ilanlar padşahi biləsə ki bu, sənin namusuna toxunub, onda sənin günahından keçər” [3, s.6]. Doğrudan da, o, məsələni ilanlar padşahına danışanda namus məsələsinə həssaslıq nümayiş etdirib onu mükafatlaşdırmaq qərarına gəlir. Ovçu Pirimin xahişi ilə onun ağızına tüpürməklə heyvanların, quşların dilini bilmə bacarığı və istədiyi hər şeyin dərhal hazır olmasını təmin edən üzük verir [3, s.8]. Bir gün Ovçu Pirim atların danışğını eşidib gülür. Arvad ərinin güldüyüünü görüb ona dedi ki, “De görüm niyə gülürsən” [3, s.13]. Ovçu Pirim istəyir bu sırrı açıb desin, amma bir ilan yoluń qırağında quyruğunun üzərində dik durub ona xatırladır ki, əgər sırrı açsan olıckəsən. Ovçu Pirim arvadı ilə qaniqara şəkildə evə qayıdarkən bir mənzərə ilə qarşılaşır. Görür ki, xoruz toyuğu çağırır. Toyuq gəlməyəndə xoruz ona deyir ki, “... sən olma, o biri olsun, mən də Ovçu Pirim deyiləm ki, arvada yalvarım” [3, s.14]. Bu zaman xoruzun dilini anlayan Ovçu Pirim ondan soruşur ki, mən nə edim arvad qayıtsın. Xoruz da ona deyir ki, “Heç nə, evə gedən kimi yix yerə, bir iki əngəzdə, sonra da de-nən ki, hara gedirsən get” [3, s.14]. Doğrudan da, Ovçu Pirim buna uyğun olaraq arvadını dö-

yüb qovur və sonra arvadın özü söz verir ki, tay ondan heç nə soruşmayacaq. Amma arvad evə qayıdandan sonra yena də kişini məcbur edir ki, ona gülmeyinin sərrini açın. Ovçu Pirim sirri açıb arvadına deyir və ölümünən qəçməsinə baxmayaraq, canavarları onu parçalayıb yeyirlər [3, s.15]. Bu nağılda gülüşün psixosemantikasını aşkarlamaq üçün başqa bir varianta diqqət yönəltmək istərdik. Başqa variantda Ovçu Pirim ilanları padşahından ağızına tüpürməsini istədi, o Ovçu Pirimə belə cavab verir: "Saxlaya bilməzsən". Ovçu Pirim deyir: "Əşsi saxlayaram". Üç dəfə təkrar edir, bu heç nəyə qane olmur. Nəsə, bunun ağızına tüpürür. Bu gəlib çölə çıxanda görür ki, çayirkədi, qarışqadı, quşdu, buların hamisünün dilini bu bilir" [4, s.240]. Bu variantda da arvada sırrı açacağı haldə oləcəyi ni bilən Ovçu Pirim arvadına deyir ki, get mollanı çağır sırrımı açım. Arvad molla çağırmağa gedəndə Pirim bir mənzərə ilə qarşılaşır: "Bir dənə xoruz toyuğunu qovur. Nəysə, o toyuğa çatmir, bu toyuğunu tutur. Ayıb da olsa, üzr isteyirəm, bunun üstünə çıxır düşür, vurur qanadını, bannayır ki, mənim adım Ovçu Pirim deyil ki? Sən olma, o olsun" [4, s.241]. Xoruzun bu söyündən sonra Ovçu Pirim arvadını boşayır.

Diqqət edilsə, Ovçu Pirim namus-qeyrət məsələlərinə xüsusi həssaslıqla yanaşan bir şəxs kimi təqdim olunur. Ətrafda ağ ilanın namusu na sataşlığındı görüb hiddətlənən Ovçu Pirim erkək cinsindən olan qara ilanı öldürməyə çalışır. Lakin səhv edib qara ilan əvəzinə, ilanlar padşahının qızını yaralamasına baxmayaraq, yenə də ilanlar padşahi onu mükafatlandırmaq qərarına gelir. Nağılda da göstərildiyi kimi, Ovçu Pirimi mükafatlandırmamasının əsas səbəbi onun ilanlar şahının namusunu düşünməsi ilə bağlıdır. Əslində, ilanlar şahının namus məsələsinə belə önem verməsi kişi mühitində namusa verilən önemlə bağlıdır. Belə ki, Azərbaycan cəmiyyətində qadınlar kişilərin namusu hesab edilir və kişilər cəmiyyətdə qıraq obyekti olma- maq üçün öz təsir dairəsinə daxil olan qadın keşiminin davranışlarına ciddi nəzarət edirlər. Kişilərin namus məsələsinə belə həssas münasibəti cəmiyyətin qəhrəman yaradıcılığına da dərin təsir göstərmişdir. Azərbaycan kişisinin namusla bağlı həssaslığı nağıl qəhrəmanın namus mə-

sələsinə çox həssas yanaşmasına səbəb olmuşdur. Hətta övladını yaralamasına baxmayaraq, namusunun qeydinə qalması ilə əlaqədar olaraq ilanlar şahı Ovçu Pirimi mükafatlandırmaq qərarına gelir. Əslində, burada kişi sosial mühitinin başqa bir psixoloji kompleksi də ifadə olunmuşdur: cəmiyyətin namus kodeksinə müttəmadi hörmət edilməsi, həm də kişilərin bir-birlərinin rəğbatləndirməsimi, kişilər arasında hörmət qazanmanın zəruri şərti kimi özünü göstərir. Cəmiyyətdə olan bu psixosocial kompleks nağılda Ovçu Pirimin bütün istəklərinin ilanlar şahı tərəfindən yerinə yetirilməsini də şərtləndirir. Çünkü burada Ovçu Pirim və ilanlar şahı namus həssaslığı baxımdan eyni psixosocial mühitin həssaslığını bölüşürələr. Namus məsələsinə həssas yanaşanın rəğbatləndirilməsiylə bağlı cəmiyyətin psixo-sosial kompleksinin təsiri ilə ilanlar şahı arzu etməsə belə, Ovçu Pirimin "ağızına tüpürmə" yə razi olur. Bu tüpürçək də ona bütün təbətiətin sırrını bilmək imkəni yaradır.

Nağıldan görünür ki, ilanlar şahı Ovçu Pirimin ağızına tüpürməklə, ona bütün təbətiətin dilini bilmək bacarığını verməkdə tərəddüd edir. Əslində, bu tərəddüd kişi mühitində "sərr saxlamaq"la bağlı olan psixo-sosial narahatçılıqların metaforasıdır. İlanlar şahının ona bu sırrı saxlaya bilməyəcəyini dəfələrlə deməsinə baxmayaraq, Ovçu Pirim yenə də öz istəyindən geri çəkilmir. Burada "tüpürmək" sırr verməyin, söz deməyin simvoludur. Belə ki, cəmiyyətdə də söz//sərr və tüpürçəyin simvolik ekvivalentliyinə digər faktlar əsasında da rast gelinir. Məsələn, müxtəlif adamların hər hansıa bir problemlə bağlı eyni fikri deməsi "elə bil bir-birlərinin ağızına tüpürübələr" şəklində ifadə olunur. Burada "bir-birinin ağızına tüpürmək" ortaq sırrı paylaşımaq, sözü bir yerə qoymaq mənasını verir. Bundan savayı, cəmiyyətdə dediyi sözü yerişə yetirmək, onun arxasında durmağa təhrik etmək məqsədi ilə "kişi tüpürdüyünyü yalamaz" ifadəsi var. Burada da "tüpürmək" söz deməyin metaforası kimi özünü bürüzə verir. Xalq arasında sırr saxlaya bilməməsi düşünülən adam haqqında "ağzında söz ilmənmər" ifadəsi də vardır. Düşünürük ki, burada "sözün ilmənməsi" ifadəsi də mədəniyyətdə tüpürçeyin, ağız suyu-nun sözün simvolik ifadə vasitəsi olmasından

qaynaqlanır. Bu mənada "Ovçu Pirim" nağılda ilanlar padşahının Ovçu Pirimin ağızına tüpürməklə, ona sırr verməsinin semantikası daha aydın aşkarlanır. Yəni ilanlar şahı tərəfindən sözlə eyni semantikali tüpürçək vasitəsi ilə Ovçu Pirimə təbətiətin sırrını bilmək bacarığı verilir. Bu sırrın ötürülməsi zamanı onun saxlanılması ilə bağlı ilanlar padşahında yaranan narahatlıq da, əslində, kişi mühitinin sırr saxlamaqla bağlı psixosocial narahatlılığını təcəssüm etdirir. Təsadüfi deyildir ki, cəmiyyətdə sırr saxlamağı bacarmayan adam haqqında "arvadığız" kimi təhqirəmiz ifadədən istifadə olunur. Elə bu nağılda kişilərin sırr saxlamaqla bağlı olan sosiopsixoloji kompleksinin başqa məqamı da ifadə olunmuşdur: Ovçu Pirim bu sırrı açmaq təhlükəsi ilə məhz arvadı ilə ünsiyyət prosesində qarşılaşır. Ovçu Pirimin sırrını ondan almaq üçün arvadı çox üsullara əl atır. Elə buradaca arvadlarına sırr verən kişilərə kişi kollektivinin rişxəndi "xoruz və toyuq" əhvalatı ilə obraxlaşmışdır. Yuxarıda nağıl sujetində görürük ki, küsən toyuğa məhəl qoymayan xoruz başqa bir toyuqla münasibətdə öz fallik gücünü nümayiş etdirir. Xoruz toyuqla yaxınılığı bitən kimi, "mən Ovçu Pirim deyiləm" deyərək, ona kişi kollektivinin rişxəndini ifadə edir. Ovçu Pirimə kişi kollektivinin rişxənd və ironiyasının xoruzun toyuğa öz fallik gücünü nümayiş etdirməsi kontekstində ifadə olunması, həm də mədəniyyətdə qadına sırr açmağın sosial-mədəni şartlarda baxımdan kişilikdən məhrum olma kimi qarınlaşmasından qaynaqlanır. Bir sözlə, mədəniyyətdə "sərr saxlamaq" fallik güca sahib olmaq, namusunu qoruya bilmək, qadına, ailəyə sahib olmaq və s. kimi kişiliyin əsas metaforalarından biri kimi qarınılır. Kişi kollektivinin rəyi əsasında təşkil olunan mədəni mühitdə qadınların sırr saxlaya bilməməsi, hətta onların bioloji çatışmazlığı ilə əlaqələndirilir. Xalq arasında belə bir deyim var ki, "arvadın ulğumu yoxdu, sırr saxlaya bilməz". Kişi kollektivinin rəyindən belə çıxır ki, guya qadınların ulğumu yoxdur və onların sırr saxlaya bilməməsi də məhz bununla əlaqədardır. Qadınlara sırr verməyin kişilər üçün mənfi aqıbət hazırlaması coxsayılı folklor faktlarında da eks olunmuşdur. "Arvada sırr vermək olmaz" adlı mətnədə Şərqiət lətifə qəhrəmanlarından biri olan Bəhlul Danəndənin satdı- ğı sözlərdən biri belədir: "Kül o kişinin başına ki, arvada sırr verə" [5, s.332]. "Şaha bel bağlama, arvada etibar etmə" adlı mətnədə isə həmin lətifə qəhrəmanı satdığı müvafiq sözü belə ifadə edir: "Bu kül də o adamın başına ki, arvada sırr verə. Kişi olan sırrını gərəh arvada verməyə" [6, s.338]. Əslində, bu kimi folklor faktları kontekstində kişi kollektivi "kişilik öhdəlikləri-ni" [7, s.130] cəmiyyətə təqdim edir. Kişiər arasında qadınlara sırr verilməməsi ilə bağlı çərçivələr təkcə folklor faktlarında eks olunan ya-naşma deyil. Sosial həyatın özündə də belə çərçivələr geniş yayılmış və kişilər arasındaki mü- nasabətlərin formallaşmasında mühüm rol a- malıdır. Yuxarıda təqdim olunan nağılda kişi kollektivinin reaksiyasını obrazlaşdırıran "xoruz", hətta Ovçu Pirimə sırrı öyrənmək istəyən arvadla davranışının yolunu da öyrədir. O, Ovçu Pirimə arvadını döyüb boşamağı məsləhət görür. Kişi kollektivində kişi işinə qarışan arvad- lara deyilən xüsusi imperativ də var: "Sən kişi işinə qarışma!". Mədəniyyətdə kişi işinə qarışmaq istəyən qadınlara sərt reaksiya nağılda da qadının döyülməsi ilə sona çatır. Eyni nağılin bəzi variantlarında Ovçu Pirim qadına sırrı açmadan, onu boşasa da, bəzi variantlarda qadının təhrifiklərinə tab gətirməyərək, ölcəcəyi biləsə belə, sırrı ona deməli olur. Sırr açıldıqdan sonra Ovçu Pirimin ölümlə cəzalandırılmasına səbəb onun ilan kultu qarşısında verdiyi sözə əməl etməməsi deyil, kişi kollektivinin sırlarının açılmamasına səbəb olan şəxsə, Ovçu Pirimə elə həmin kollektivin layiq bildiyi cəzadır. Yəni Azərbaycan cəmiyyətində kişi kollektivi öz sırlarını ciddi şəkildə qadınlardan qorumağa çalışır və real həyatda bu kollektivin sırrını açan şəxslərə "arvadığız" deyərək mənfi münasibət göstərdiyi halda, həmin münasibət nağıl dünyasının fantastik gerçəkliliyində ölüm cəzasına qədər gedib çıxır.

**Nəticə.** Folklor mətlərinin stereotiplər kontekstində araşdırılması onların psixosemantik mahiyyətinin öyrənilməsinə imkan verməklə bəzən qadınların ulğumu yoxdur və onların sırr saxlaya bilməməsi də məhz bununla əlaqədardır. Qadınlara sırr verməyin kişilər üçün mənfi aqıbət hazırlaması coxsayılı folklor faktlarında da eks olunmuşdur. "Ovçu Pirim" nağıl üzərində bu kontekstdə apardığımız tədqiqat nəticəsində bəlli oldu ki, nağılin

psixosemantik əsasında qadına sərr verən kişilərə mənfi münasibət, kişilərin qadın yanında gü-

lüşünün onların ciddiyətində xələl gətirməsi ilə bağlı "kişilik" stereotipləri dayanır.

### ƏDƏBİYYAT

1. Marcus J, Sabuncu N. "Old Oxen Cannot Plow": Stereotype Themes of Older Adults in Turkish Folklore. *Gerontologist*. 2016 56(6): 1007-1022.
2. Dijana Vučković. A Fairy tale (r)evolution: the value and the critical reading of fairy tales in the contemporary educational context «History of Education & Children's Literature», XIII, 2 (2018).
3. Azərbaycan nağılları (tərtib edən: Seyidov. N). V cild, Bakı, "Şərq-Qərb", 2005.
4. Azərbaycan folkloru antologiyası (toplayan: Rüstəmzadə İ.). XVI kitab. (Ağdaş folkloru). Bakı: Səda 2006.
5. Qarabağ: folklor da bir tarixdir (toplayanlar Rüstəmzadə İ., Fərhadov Z.). I kitab. Bakı, "Elm və təhsil", 2012.
6. Qarabağ: folklor da bir tarixdir (toplayan: Rüstəmzadə. İ.), II kitab. Bakı, "Elm və təhsil", 2012.
7. Tiger, Lionel. Men in Gropup. New York: Marion boyars Publishers, 1984.

### THE SYMBOLIC EMBODIMENT OF THE MALE STEREOTYPES IN THE TALE "HUNTER PIRIM" (AT 670)

#### Summary

In order to understand deeply the semantics of many facts in folklore, there is a great need to study the stereotypes to which they belong. There are different stereotypes of the separate social groups connected with one another in all societies and they are expressed either directly or symbolically in folklore. In this case the investigation of stereotypes of women about men and men about women is of crucial importance in the study of the psycho-semantic essence of folklore facts. In the article the stereotypical relations of men about women and their symbolic embodiments have been analyzed on the base of the tale "Ovchu Pirim" ("Hunter Pirim"). It was defined that in the tale Hunter Pirim's sensitivity about honor, the value of keeping the secret by the king of the snakes are sourced from the male stereotypes. As a result of the research, it was determined that in the socio-cultural environment of Azerbaijan giving a secret to a woman is meant as deprivation of manhood.

**Key words:** Ovchu Pirim, man stereotypes, symbolic embodiment, to keep secret, honor

### СИМВОЛИЧЕСКОЕ ОТРАЖЕНИЕ МУЖСКИХ СТЕРЕОТИПОВ В СКАЗКЕ «ОХОТНИК ПИРИМ» (АТ 670)

#### Резюме

Для более глубокого понимания семантики многих фактов в фольклоре необходимо изучение стереотипов, к которым они относятся. Во всех обществах отдельные социальные группы обладают разными стереотипами, которые отражаются напрямую или же символически в фольклоре. В этом смысле изучение женских стереотипов о мужчинах, и мужских о женщинах имеет решающее значение в изучении психосемантической сущности фольклорных фактов. В статье были проанализированы стереотипные отношения мужчин к женщинам на основе сказки «Охотник Пирим». Было выявлено, что чуткое отношение охотника Пирима к чести, ценность, которую царь змей придает хранению секрета, исходит из мужских стереотипов. В результате исследования было установлено, что в социокультурной среде Азербайджана раскрытие секрета женщине оценивается как лишение мужественности.

**Ключевые слова:** охотник Пирим, мужские стереотипы, символическое значение, секрет, честь